



Vergilər Nazirliyinin Tədris Mərkəzi



2015-ci il ərzində görülmüş işlər barədə

H E S A B A T

Mən ümid edirəm ki, bu binada tədris ediləcək məsələlər o dərəcədə keyfiyyətli olacaqdır ki, peşəkarlıq səviyyəsi bu binanın xarici görünüşünün səviyyəsinə uyğun gələcəkdir.

*Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Vergilər Nazirliyinin
yeni Tədris Mərkəzinin açılışındakı çıxışından*

2015



MÜNDƏRİCAT

1. Tədris prosesinin normativ bazasının təkmilləşdirilməsi sahəsində.....	3
2. Təhsilin planlaşdırılması və icrası sahəsində görülmüş işlər.....	6
2.1. Təlim və tədrisin təşkili sahəsində.....	7
2.2. Təlim və tədrisin qiymətləndirilməsinin nəticələri.....	15
3. Elm, təlim və tədris sahəsində əməkdaşlıq.....	17
4. Beynəlxalq təcrübənin öyrənilməsi sahəsində.....	18
5. Elmi-tədqiqat sahəsində.....	20
6. Maliyyə-təsərrüfat sahəsində.....	22

Cari il ərzində vergi orqanları əməkdaşlarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, fasiləsiz, sistemli, səmərəli və beynəlxalq təcrübəyə əsaslanan keyfiyyətli təhsilin təmin edilməsi məqsədilə aşağıdakı işlər yerinə yetirilmişdir:

1. Tədris prosesinin normativ bazasının təkmilləşdirilməsi sahəsində



1. Azərbaycan Respublikasının vergilər nazirinin 17 fevral 2015-ci il tarixli 1517040100185500 nömrəli əmri ilə Tədris Mərkəzinin Elmi Şurasının, kafedralarının, Tədris və metodika şöbəsinin, Maliyyə-təsərrüfat şöbəsinin, Elmi-tədqiqat bölməsinin və Mühasibatlığın yeni Əsasnamələri, eləcə də "Mərkəzdə seçkili vəzifələrin tutulması Qaydaları" təsdiq edilmişdir.

* * *

2. Azərbaycan Respublikasının vergilər nazirinin 21 may 2015-ci il tarixli 1517040100646900 nömrəli əmri ilə Tədris Mərkəzində çalışan əməkdaşların yeni Əsasnamələrə uyğunlaşdırılmış vəzifə təlimatları təsdiq edilmişdir.

* * *

3. Azərbaycan Respublikasının vergilər nazirinin 2 fevral 2015-ci il tarixli 1517040100128400 nömrəli əmri ilə "2015-ci ildə Vergilər Nazirliyində təhsilin inkişafına dair Tədbirlər Planı" təsdiq edilmişdir. Tədbirlər Planının icrası ilə əlaqədar aşağıdakı işlər yerinə yetirilmişdir:



♦ Azərbaycan Respublikası vergilər nazirinin 31 iyul 2015-ci il tarixli 1517040101100100 nömrəli əmri ilə "Dövlət vergi orqanlarında həyata keçirilən təhsil prosesləri üçün təlim materiallarının hazırlanmasına və ekspertizasına dair Metodiki Təvsiyələr" və "Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə biliklərinin qiymətləndirilməsi üçün test tapşırıqlarının tərtibi və ekspertizasına dair Metodiki Təvsiyələr" təsdiq edilmişdir;

♦ "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzində elmi-tədqiqat mövzularının seçilməsi, tədqiqatların təşkili və nəticələrinin tətbiqi məsələlərinə dair Qaydalar"ın layihəsi hazırlanaraq 30 noyabr 2015-ci il tarixli 1595030000360300 nömrəli xidməti məktubla rəy və təkliflərin bildirilməsi üçün Nazirliyinin aidiyyəti struktur vahidlərinə təqdim edilmişdir.

* * *



4. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin "Tədris Mərkəzində "Vergi Muzeyi"nin yaradılması haqqında" 17 aprel 2015-ci il tarixli 1517040100505700 nömrəli əmrinə əsasən "Vergi Muzeyinin fəaliyyətinin təşkili Qaydaları" hazırlanmış və vergilər nazirinin 1 iyul 2015-ci il tarixli 1517040100870200 əmri ilə təsdiq edilmişdir.

* * *



5. Azərbaycan Respublikasının vergilər nazirinin 9 sentyabr 2014-cü il tarixli 1417040101282800 nömrəli əmri ilə "Azərbaycan Respublikasının Vergilər Nazirliyində keçirilən təlimlərin qiymətləndirilməsinə dair Metodiki Tövsiyələr" təsdiq edilmişdir. Bu tövsiyələrə uyğun olaraq təlim kursları bitdikdən sonra dinləyicilər arasında sorğuların keçirilməsi, nəticələrin ümumiləşdirilməsi və təlim prosesinin təkmilləşdirilməsi istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə AVİS-də müvafiq altmodulunun yaradılması üçün Tədris Mərkəzi tərəfindən müvafiq texniki tapşırıq hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Bununla əlaqədar olaraq, AVİS-in Tədris modulunda "Məmnunluq anketi" altmodulu yaradılmış və 24 iyun 2015-ci tarixli 1590030000266800 nömrəli məktubla istifadəyə verilmişdir. Hazırda altmodulun təkmilləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

* * *



6. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzində təşkil edilən ixtisasartırma və ilkin hazırlıq kurslarında təlimin keyfiyyətinin yüksəldilməsi məqsədilə təlimlərin qiymətləndirilməsi və açıq dərslərin təşkili üzrə mütəmadi tədbirlər həyata keçirilir. Bununla bağlı olaraq 2015-ci ildə 36 açıq dərs təşkil edilmiş və nəticələri barədə məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Açıq dərslərin təşkilinin metodoloji bazasının yaradılması məqsədilə

Tədris Mərkəzində "Açıq dərslərin təşkili, keçirilməsi və qiymətləndirilməsinə dair Metodiki Təvsiyələr" hazırlanmış və Mərkəzin rəisinin 2 dekabr 2015-ci il tarixli 1595040100218400 nömrəli əmri ilə təsdiq edilmişdir.

* * *

7. Təlim metodları vasitəsilə təhsil prosesinin səmərəliyinin yüksəldilməsi, təhsildə dinləyicilərin yüksək nailiyyətlər əldə etməsi, ümumilikdə, dinləyicilərin bilik və peşə hazırlığı səviyyəsinin artırılması məqsədilə Tədris Mərkəzin rəisinin 2 dekabr 2015-ci il tarixli 1595040100218400 nömrəli əmri ilə "Tədris prosesində təlim metodlarının tətbiqinə dair Metodiki Təvsiyələr" təsdiq edilmişdir.



* * *



8. Tədris kurslarına cəlb edilmiş dinləyicilərlə auditoriyada və auditoriyadankənar işlərin təşkilinin təkmilləşdirilməsi, onların tədris mühitinə uyğunlaşmasının təmin edilməsi, tədris prosesində qarşıya çıxacaq məişət məsələlərinin çevik həll edilməsi üçün şəraitin yaradılması, dinləyicilər üçün müstəqil öyrənmə şəraitinin təmin edilməsi məqsədilə Tədris Mərkəzin rəisinin 2 dekabr 2015-ci il tarixli 1595040100218400 nömrəli əmri ilə "Tədris Mərkəzində qrupun kuratorunun işinin təşkili ilə əlaqədar Metodiki Təvsiyələr" təsdiq edilmişdir.

* * *

9. Tədris Mərkəzi Azərbaycan Respublikasının vergilər nazirinin 3 avqust 2015-ci il tarixli 1517040101083100 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron kitabxanasının "Onlayn təlim" sistemi ilə təlimlərin təşkili Qaydaları"nın hazırlanmasında yaxından iştirak etmişdir. Vebinar və Onlayn rejimli təlimlərin təşkil edilməsi üçün Vergilər Nazirliyinin mərkəzi aparatında və Tədris Mərkəzində zəruri texniki vəsaitlər alınmış, onların proqram təminatı təmin edilmişdir. Hazırda Tədris Mərkəzi Onlayn təlimlərin əsas təşkilatçısı funksiyalarını icra edir, metodiki təminatı həyata keçirir.



10. Azərbaycan Respublikasının vergilər nazirinin 9 dekabr 2015-ci il tarixli 1517040101843900 nömrəli əmri ilə "Dövlət vergi orqanlarında həyata keçirilən təhsil proseslərinə təlimçi qismində cəlb edilən dövlət vergi orqanlarının vəzifəli şəxslərinə dair Metodiki Təvsiyələr" təsdiq edilmişdir.

Təvsiyələrin məqsədi dövlət vergi orqanlarında həyata keçirilən təhsil proseslərinin qarşısında duran məqsədlərə yüksək səviyyədə nail olunması üçün bu prosesə təlimçi qismində cəlb edilən dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığına, iş stajına, bilik və bacarıqlarına, hüquq və vəzifələrinə, davranışlarına dair tələblərin müəyyən edilməsindən ibarətdir.

2. Təhsilin planlaşdırılması və icrası sahəsində görülmüş işlər

Təhsilin vergi orqanlarının və əməkdaşlarının praktiki fəaliyyətdən doğan tələbatlarına istiqamətləndirilməsi məqsədilə ilkin hazırlıq və ixtisasartırma



proqramlarının ilkin tədris-mövzu planları tərtib edilmiş və münasibət bildirilməsi üçün Vergilər Nazirliyinin struktur vahidləri və bölmələrinə təqdim edilmişdir. Vergi orqanlarından daxil olan rəy və təkliflər ümumiləşdirilərək Vergilər Nazirliyi yanında Tədris-metodiki Şurada müzakirə olunması üçün təqdim edilmişdir. Tədris-metodiki

Şuranın təvsiyələri və vergi orqanlarının təklifləri nəzərə alınmaqla ilkin hazırlıq və ixtisasartırma proqramlarının tədris-mövzu planlarının yekun layihəsi hazırlanmışdır.

Eyni zamanda, vergi orqanlarının təkliflərinə əsasən funksional istiqamətlər üzrə aktual məsələlərə və böyük menecerlər üçün heyətin idarə edilməsi məsələlərinə həsr olunmuş qısamüddətli (1-5 gün) təlimlərin, eləcə də kuratorlar və təlimçilər üçün təlimlərin keçirilmə qrafiki tərtib edilmişdir. Qeyd edilən sənədlər təsdiq edilməsi üçün Vergilər Nazirliyinə təqdim edilmişdir.

Azərbaycan Respublikasının vergilər nazirinin 25 fevral 2015-ci il tarixli 1517040100200100 nömrəli və 5 mart 2015-ci il tarixli 151517040100300800 nömrəli əmrləri ilə stajçı əməkdaşlar üçün ilkin hazırlıq kurslarının, eləcə də dövlət vergi orqanlarının "orta menecerlər" və "mütəxəssislər" təlim qruplarına aid edilən əməkdaşları

üçün 8 funksional istiqamət üzrə ixtisasartırma proqramlarının yeni tədris-mövzu planları və illik tədris qrafiki təsdiq edilmişdir.

İllik tədris qrafikində 4 ilkin hazırlıq kursunun, 12 ixtisasartırma kursunun və 35 qısamüddətli təlimin keçirilməsi nəzərdə tutulmuşdur.

2.1. Təlim və tədrisin təşkili sahəsində


2015-ci il ərzində **6 ilkin hazırlıq, 14 ixtisasartırma kursu və 58 qısamüddətli təlim** (o cümlədən: Vergilər Nazirliyinin elektron kitabxanasının “Onlayn təlim” sistemdən istifadə etməklə 15) təşkil edilmişdir.

s/s	Təlimin növü	İllik tədris qrafiki üzrə	Faktiki sayı
1.	İlkin hazırlıq	4	6
2.	İxtisasartırma	12	14
3.	Qısamüddətli təlimlər	35	58



Bu dövr ərzində **ilkin hazırlıq kurslarına 126, ixtisasartırma kurslarına 399** (o cümlədən, 50 nəfər fond hesabına saxlanılan müfəttiş), **qısamüddətli təlimlərə isə 1930 əməkdaş** (o cümlədən, Vergilər Nazirliyinin elektron kitabxanasının “Onlayn təlim” sistemində keçirilən təlimlərdə 966) cəlb

olunmuşdur. **Beləliklə, 2015-ci ildə 2455 nəfər vergi orqanı əməkdaşı təlim prosesinə cəlb olunmuşdur.**



1. "Vergilər Nazirliyinin Telefon Məlumat Xidməti müfəttiş-operatorlarının illik bilik və peşə hazırlığı səviyyəsinin qiymətləndirilməsi Qaydaları"na və "Vergi ödəyicilərinə xidmət

Vergilər Nazirliyinin
ÇAĞRI MƏRKƏZİ
195



mərkəzlərində vergi ödəyicilərinin qəbulu və xidmətin təşkili Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 19 yanvar 2015-ci il tarixli 1517040100090000 nömrəli əmri ilə 24 və 31 yanvar 2015-ci il tarixlərdə Çağrı Mərkəzinin əməkdaşlarının və vergi

ödəyicilərinə xidmət mərkəzlərinin təmsilçilərinin bilik və peşə hazırlığı səviyyəsinin qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmənin nəticələri nəzərə alınmaqla trening proqramları hazırlanmış və təqvim ilinin birinci yarımilliyi ərzində (5 mart 2015-ci il tarixdən 27 iyun 2015-ci il tarixədək) Tədris Mərkəzi tərəfindən əyani və distant təhsilə formasında tədris kursları təşkil edilmişdir. Əyani təhsilə forması ilə Çağrı Mərkəzinin 28 əməkdaşı (23 vəzifəli şəxs, 5 fond hesabına saxlanılan müfəttiş), distant təhsilə forması ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinin 188 əməkdaşı (143 vəzifəli şəxs, 45 fond hesabına saxlanılan müfəttiş) kurslara cəlb edilmişdir.



2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ixtisasartırma kurslarının təşkili və keçirilməsi haqqında 5 mart 2015-ci il tarixli 1517040100300800 nömrəli əmri ilə Çağrı Mərkəzinin və xidmət mərkəzlərinin əməkdaşları üçün vergi qanunvericiliyi və inzibatçılığı sahəsində illik təlim proqramlarının tədris qrafikinə əsasən 4 aprel və 16 may 2015-ci il tarixlərə məsafədən real vaxt (on-layn) rejimində sınaq qiymətləndirilməsi keçirilmişdir (Tədris


Mərkəzinin 2 aprel 2015-ci il

tarixli 1595030000085100 nömrəli xidməti məktubu).

3. Məlum olduğu kimi, vergi orqanı əməkdaşları üçün tədrisin *kifayətlilik* göstəricisi kimi bir təqvim ili ərzində bir orta statistik vergi işçisinə düşən tədris günlərinin sayı əsas götürülür. Cari ildə Tədris Mərkəzi tərəfindən təşkil edilən




təlimlər üzrə kifayətlilik göstəricisi **7,0 adam-gün** (fond hesabına saxlanılan müfəttişlər nəzərə alınmadan) olmuşdur. Müqayisə üçün qeyd edək ki, 2011-ci il ərzində həmin göstəricinin illik qiyməti 3,2, 2012-ci ildə 3,7, 2013-cü ildə isə 4,7, 2014-cü ildə isə 7,2 adam-gün olmuşdur.




Qeyd: Əvvəlki illərdə vergi orqanı əməkdaşları üçün tədrisin kifayətlilik göstəricisi hesablanarkən fond hesabına saxlanılan müfəttişlərin nəticələri nəzərə alınmışdır.

4. Tədris kurslarının səmərəliliyinin təmin olunması nöqtəyi-nəzərindən dinləyicilərin zəif cəhətlərinin və daha çox diqqət yetirilməli olan məsələlərin dəqiqləşdirilməsi üçün dinləyicilərin peşə hazırlığının və bilik səviyyəsinin ilkin qiymətləndirilməsi və tədris kursunun sonunda müvafiq tövsiyənin verilməsi üçün son qiymətləndirmə aparılır.

İlkin hazırlıq kurslarında dinləyicilərin biliklərinin ilkin qiymətləndirilməsinin nəticəsi 57,6%, yekun qiymətləndirmənin nəticəsi isə 85,4% olmuşdur. İlkin və yekun qiymətləndirmə arasındakı fərq **+27,8 bənd** təşkil etmişdir.




İlkin hazırlıq kurslarında ilkin və yekun qiymətləndirmənin nəticələri (2013-2014-cü illərlə müqayisəli)



İlkin hazırlıq və ixtisasartırma kurslarında ilkin və yekun qiymətləndirmənin nəticələri (%-lə)

Hesabat dövründə ixtisasartırma kurslarına ümumilikdə 183 nəfər cəlb edilmişdir. Bu kurslar üzrə ilkin qiymətləndirilmənin nəticəsi 64,2%, yekun qiymətləndirmənin nəticəsi isə 87,8% olmuşdur. İlkin və yekun qiymətləndirmə arasındakı fərq **+23,7 bənd** təşkil etmişdir.



İxtisasartırma kurslarında ilkin və yekun qiymətləndirmənin nəticələri (2013-2014-cü illərlə müqayisəli)

5. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ixtisasartırma kurslarının təşkili və keçirilməsi haqqında 5 mart 2015-ci il tarixli 1517040100300800 nömrəli əmri ilə Çağrı Mərkəzinin və xidmət mərkəzlərinin əməkdaşları üçün vergi qanunvericiliyi və inzibatçılıq sahəsində illik təlim proqramlarının tədris qrafikinə əsasən 4 aprel və 16 may

2015-ci il tarixlərdə məsafədən (distant) real vaxt (on-layn) rejimində sınaq qiymətləndirilməsi keçirilmişdir (Tədris Mərkəzinin 2 aprel 2015-ci il tarixli 1595030000085100 nömrəli xidməti məktubu).

Hesabat dövründə Çağrı Mərkəzinin əməkdaşlarının və xidmət mərkəzlərinin təmsilçilərinin bilik və peşə hazırlığı səviyyəsinin ilkin (24 və 31 yanvar 2015-ci il tarixlərdə) və 27 iyun 2015-ci il tarixdə yekun qiymətləndirilməsi aparılmışdır (Vergilər



Nazirliyin 25 iyun 2015-ci il tarixli 1517040100885400 nömrəli əmri).

6. Keçirilmiş qısamüddətli təlimlər əsasən Nazirliyin funksional idarələri tərəfindən vergi orqanlarının ehtiyacları nəzərə alınmaqla aşağıdakı mövzular üzrə təşkil edilmişdir:

– Xidmət mərkəzlərində növbə və səsyzma avadanlıqlarından istifadə, xidmətlərin qeydiyyatı və əsas fəaliyyət göstəricilərinin tətbiqi -2;

– Vergi orqanlarında qeydiyyat və uçot işlərinin təşkili məsələləri - 1;

– Təlimin əsasları - 2;

– Mühafizə və xidmət işlərinin təşkili -1;

– “Elektron ticarətin vergiyə cəlb edilməsi” sahəsində keçirilmiş TAİEX Ekspert Missiyası çərçivəsində təlim -1;

– “Nağdsız ödənişlərin stimullaşdırılması” sahəsində keçirilmiş TAİEX Ekspert Missiyası çərçivəsində təlim – 1;

– Daxili nəzarət tədbirləri nəticəsində vergi orqanı əməkdaşlarının xidməti vəzifələrinin icrasında aşkar olunan nöqsan və pozuntular -1;

– Vergi borclarının risk meyarları əsasında idarə edilməsi -1;

– Kuratorlar üçün təlim -10;

– Vergi ödəyicilərinə xidmət sahəsində təhlil zamanı “Axtarış&Hesabat” İnformasiya sistemindən istifadə edilməsi -1;

– Vergidən yayınma risklərinin idarə edilməsi üzrə risk meyarları və onların hesablanması -1;

– “Yoxlama materiallarına nəzarət” qovluğuna daxil edilmiş hesabat formalarından istifadə edilməsi -1;



– Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri -1;



- Mühasibat uçotunun təşkili -1;

– E-audit ilə bağlı təlim -1;

– İstintaq idarəsinin və təhqiqat işlərinin təşkili -1;

– Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə

sahəsində səyyar vergi yoxlamalarının keçirilməsi -1;

– Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində kameral vergi yoxlamalarının keçirilməsi -1;

– Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin səlahiyyətlərinə aid cinayət işlərinin istintaqı və əməliyyat tədbirlərinin təşkili məsələləri -1;

– Vergi ödəyicilərinə xidmət mərkəzlərində təhlil və qiymətləndirmə meyarları, o cümlədən əsas fəaliyyət göstəricilərinin tətbiqi -1;

– Hüquqi xidmət göstərən digər şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl olunması -1;



– Vergilər Nazirliyinin elektron kitabxanasının “Onlayn təlim” sistemi ilə təlimlərin təşkili və keçirilməsi -1;

– Təşkilati-analitik, kriminalistika və uçot işlərinin təşkili -1;

– Korrupsiyaya qarşı mübarizə, maraqların toqquşması, etik davranış və vergi orqanlarında daxili nəzarət sisteminin tətbiqi

vəziyyəti -1;

– Vergi yoxlamalarının prosedurları -8;

– Vergi borclarının alınmasında səmərəli üsullardan istifadə edilməsi -1;

– Heyətin idarə edilməsi - 4;

- Vergi borclarının alınması, görülcək işlər və bu sahədə qarşıya çıxan məsələlərin həlli yolları -1;

– Vergilər Nazirliyinin Elektron kitabxanası, onun bölmələri, axtarış funksiyaları, məlumat bazası və vergi forumundan istifadə qaydaları -1;

– İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkili -1;

– Vergi orqanlarının xidmət strukturlarında xidmət kanallarından istifadə Qaydaları - 1;

– Kommunikasiya və vergi mübahisələrinin həlli – 1;

– Məlumat mübadiləsi üzrə beynəlxalq sorğuların icrası – 1;

– Beynəlxalq Vergi İnformasiya Platformasından istifadə qaydaları – 1;


– Yoxlama materiallarına nəzarət – 1;

– “Özünüidarəetmə” mövzusunda təlim – 1;

– Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı təlim – 1.

Yuxarıda qeyd olunanlardan başqa:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2015-ci il tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın 7.1-ci bəndinə əsasən Çağrı Mərkəzinin (həmçinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin) təmsilçilərinin illik bilik və peşə hazırlığı səviyyəsinin ilkin yoxlanılması və nəticələrinə uyğun olaraq təlimlərin keçirilməsi məqsədilə Tədris Mərkəzi tərəfindən Nazirliyin Vergi ödəyicilərinə xidmət baş idarəsinin sifarişi əsasında yeni test bazası hazırlanmışdır.



2. İlk hazırlıq kursunun dinləyiciləri üçün tərtib edilən və yenilənmiş təlim materiallarını özündə əks etdirən “Vergiye giriş” adlı kitab yeni redaksiyada nəşrə hazırlanmışdır.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 1 may 2015-ci il tarixli 1517040100644500 nömrəli əmri ilə təsdiq olunmuş Avropadaxili

Vergi Administrasiyaları Təşkilatının Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumunun keçirilməsinə dair Tədbirlər Planının 2-ci və 4-cü bəndlərinə əsasən Forumun gündəliyində duran mövzular üzrə təlim və tədrisə aid video rolik hazırlanmışdır.



4. Gənc nəslin, təhsil müəssisələrinin şagird və tələbələrinin vergilər haqqında bilik və anlayışlarının artırılması, onlarda vergi mədəniyyətinin formalaşdırılması və vergilərə aid dərslər vəsaitlərinin tədrisini səmərəli şəkildə həyata keçirmək məqsədilə ümumtəhsil məktəblərində və orta ixtisas peşə liseylərində vergilərə dair 56 metodiki kabinet və vergi tədris otaqları təşkil edilmişdir. Yeni dərslər ili ərəfəsində metodiki kabinetlərə və vergi tədris otaqlarına məsul şəxslərin iştirakı ilə 1 sentyabr 2015-ci il



tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində seminar-məşğələ keçirilmişdir. Seminar məşğələdə Bakı şəhərini və respublikanın müxtəlif regionlarını təmsil edən 49 metodist-müəllim iştirak etmişdir.

5. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 27 avqust 2015-ci il tarixli 1517040101216700 nömrəli əmri ilə Tədris Mərkəzinin inzibati binasında Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində yaradılan vergilərə dair metodiki kabinetlərə, vergi tədris otaqlarına, eləcə də "Vergi Dostları"nın fəaliyyətinə məsul şəxslər (metodistlər) üçün "Ümumtəhsil məktəblərində vergilərə dair metodiki kabinetlərin, vergi tədris otaqlarının, eləcə də "Vergi Dostları"nın fəaliyyətinin tənzimlənməsi məsələləri" mövzusunda 1 sentyabr 2015-ci il tarixdə təlim təşkil edilmişdir.



6. Azərbaycanın müxtəlif bölgələrində yerləşən 54 təhsil müəssisəsində təşkil olunmuş metodiki kabinetlərin və vergi tədris otaqlarının tədris vəsaitlərinə ehtiyacının ödənilməsi ilə bağlı olaraq 6-8-ci və 9-11-ci siniflər üçün nəzərdə tutulan dərsləklər qanunvericilikdə edilmiş

dəyişikliklər nəzərə alınmaqla yenidən redaktə olunmuş və nəşr üçün hazırlanmışdır.



7. Vergilər Nazirliyinin www.taxes.gov.az internet sahifəsinin "Faydalı" bölməsində "Vergi testi" alt bölməsindəki test bazası təkmilləşdirilmişdir.

8. Tədris Mərkəzinin www.tedris.taxes.gov.az internet sahifəsi hazırlanmış və istifadəyə verilmişdir. Saytda Vergilər Nazirliyində aparılan təhsil



proseslərini tənzimləyən normativ aktlar, planlar, bu istiqamətdə görülmüş işlər barədə məlumatlar yerləşdirilir. Eyni zamanda, vergi orqanlarının əməkdaşlarının müstəqil öyrənmə imkanlarının artırılması üçün ilkin hazırlıq və ixtisasartırma kurslarına dair təlim materialları və qiymətləndirmədə istifadə olunan suallar saytda yerləşdirilmişdir. Saytın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir.

9. Tədris Mərkəzində keçirilən imtahanların AVİS-ə tam inteqrasiya edilməsi tapşırığının icrası ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilmişdir.



10. Vergilər Nazirliyi əməkdaşlarının peşə hazırlığı prosesində elektron təhsilin (*e-learning*) tətbiq edilməsi üçün təlim materiallarının elektron bazasının yaradılması istiqamətində işlər həyata keçirilmişdir.

11. Mərkəzin əməkdaşları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində fəaliyyət göstərən Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik Kurslarında “Dövlət gəlirlərinin formalaşması və milli güc” mövzusunun tədrisinə cəlb olunmuşlar.

12. 4 dekabr 2015-ci il tarixdə respublikanın ali təhsil müəssisələrinin tələbə və magistrləri arasında “Vergilər” mövzusunda keçirilmiş Olimpiadanın test bazası Tədris Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmışdır. Onlar həmçinin, Olimpiadanın təşkil edilməsində və keçirilməsində bilavasitə iştirak etmişlər.



2.2. Təlim və tədrisin qiymətləndirilməsinin nəticələri

Vergilər nazirinin 9 sentyabr 2014-cü il tarixli əmri ilə təsdiq edilmiş 1417040101282800 “Azərbaycan Respublikası Vergilər Nazirliyində keçirilən təlimlərin qiymətləndirilməsinə dair Metodiki Təvsiyələr”in tələblərinə uyğun olaraq 2015-ci il üzrə Vergilər Nazirliyində həyata keçirilən təlimlərin (ilkin hazırlıq və ixtisasartırma kursları, o cümlədən qısamüddətli təlimlər (treninqlər)) vergi orqanlarının tələbatlarına uyğunluğu

müəyyən edilmiş, keyfiyyətinin və nəticəliliyinin qiymətləndirilməsi məqsədilə vergi orqanlarının vəzifəli şəxsləri arasında sorğular aparılmış, əldə edilən nəticələr ümumiləşdirilmişdir.

Təlimlərin qiymətləndirilməsi iki mərhələdə aparılmışdır. Birinci mərhələdə kursun bitməsindən sonrakı həftə ərzində, iş yerində dinləyicilərin təlimdən məmnunluq səviyyəsinin qiymətləndirilməsi üçün sorğular aparılmışdır. Bu mərhələdə dinləyicilərin təlimin təşkili, təlim materialları, biliklərin qiymətləndirilməsi və təlimçilərin təlim qabiliyyətləri barədə rəyləri və təklifləri öyrənilmişdir.

Sorğu **18 qrup** arasında aparılmış və sorğuda **360 nəfər dinləyici** iştirak etmişdir.

Təlimin təşkilinin qiymətləndirilməsi üzrə sorğu anketinin nəticələri aşağıdakı kimi olmuşdur:

Göstəricilər	Qiymətləndirmə
1. Təlim prosesi	4.9
2. Təlimin nəticələri	4.9
3. Təlim materialları	4.9
4. Təşkilati məsələlər	5.0
5. Biliklərin qiymətləndirilməsi	5.0
YEKUN QIYMƏT	4.94

Təlimçilərin təlim qabiliyyətlərinin dinləyicilər tərəfindən qiymətləndirilməsi (tövsiyə olunan meyarlar üzrə) aşağıdakı kimi olmuşdur:

Meyarlar							Yekun
Təlimçinin auditoriyanı idarə etmək qabiliyyəti	Təlimçinin mövzuları izah etmə qabiliyyəti	Təlimçi tərəfindən yeni bilikləri təqdim etməsi	Təlimçi tərəfindən təqdim etdiyi təlim materiallarının öyrənmə üçün yararlılığı	Təlimçinin təlim alətlərindən (slyayd, lövhə, flipçart və s.) istifadə etmə qabiliyyəti	Təlimçi tərəfindən dinləyicilərin fəal iştirakını təmin etmə qabiliyyəti	Təlimçi tərəfindən dinləyicilərə biliklərini nümayiş etdirmək imkanının verilməsi	
4.97	4.95	4.94	4.94	4.94	4.94	4.93	4.95

İkinci mərhələ təlimdən 6 ay sonra aparılmışdır. Bu mərhələdə təlimin nəticələrinin ümumi fəaliyyətə təsirinin qiymətləndirilməsi üçün təlim prosesində verilən biliklərin dinləyicilərin və struktur vahidinin fəaliyyət nəticələrinə təsiri qiymətləndirilmiş, eləcə də təlimlərin təkmilləşdirilməsinə dair təkliflərin alınması məqsədilə həm dinləyicilər, həm də onların birbaşa rəisləri (şöbə və bölmə rəisləri) arasında sorğular aparılmışdır.

Təlim kursundan 6 ay sonra dinləyicilər arasında təlimin nəticələrinin praktiki fəaliyyətə təsirinin qiymətləndirilməsi aşağıdakı kimi olmuşdur:

Göstəricilər	Qiymətləndirmə
1. Peşə fəaliyyəti ilə təlim arasında əlaqə	5.0
1. 1. Təlimdə əldə edilən biliklərin sizin peşəkarlıq səviyyənizə təsiri	5.0
1. 2. Təlimin sizin gündəlik işlərinizin nəticələrinə təsiri	5.0
1. 3. Təlimdə əldə edilmiş biliklərin iş proseslərində tətbiqi imkanlarının mövcudluğu	5.0
1. 4. Təlimdə əldə edilmiş biliklərin iş proseslərində tətbiqi səviyyəsi	5.0

Təlimdən 6 ay sonra dinləyicilərin birbaşa rəisləri (şöbə və ya bölmə rəisləri) arasında aparılan sorğuların nəticələri aşağıdakı kimi olmuşdur:

Göstəricilər	Qiymətləndirmə
1. Peşə fəaliyyəti ilə təlim arasında əlaqə	5.0
1.1. Təlimdən sonra mütəxəssisin fəaliyyət nəticələrində yaxşılaşma	5.0
1.2. Təlimin əməkdaşın peşəkarlıq qabiliyyətlərinə təsiri	5.0
1.3. Təlim kursunda verilən biliklərin struktur vahidinin tələbatına uyğunluğu	5.0
1.4. Kurs üçün dinləyicilərin seçilməsi üsulu sizi qane edirmi?	5.0
1.5. Əməkdaşın kursun yekununda keçirilən imtahanda (monitorinqdə) göstərdiyi nəticə ilə praktiki fəaliyyət nəticələri arasında uyğunluğu	5.0
1.6. Kursun əməkdaşın vəzifə təlimatları ilə müəyyən edilən tələblərə uyğunlaşmaları üçün faydalılığı	5.0
2. Təlimin struktur vahidinin fəaliyyət nəticələrinə təsiri	5.0
2.1. Təlimin rəhbərlik etdiyiniz struktur vahidinin işinə təsiri	5.0
2.2. Dinləyicinin vergi ödəyiciləri və həmkarları ilə qarşılıqlı münasibətlərinə təlimin təsiri	5.0
YEKUN QIYMƏT	5.0

Təlim prosesinin anketlərinin ümumiləşdirilmiş nəticələri “**yüksək**” ($4.5 \leq x \leq 5$) qiymətləndirilmişdir.

3. Elm, təlim və tədris sahəsində əməkdaşlıq

1. Tədris Mərkəzində Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət

İqtisad Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlıq müqavilələri imzalanmışdır.



2. Vergi ödəyiciləri, vergi orqanlarının əməkdaşları və digər təşkilatların nümayəndələri üçün təlimlərin təşkili, vergi orqanlarında və maliyyə xidməti sektorunda çalışan əməkdaşların peşə hazırlığının təkmilləşdirilməsi, “e-learning” sahəsində təcrübə mübadiləsi, vergi sisteminin təkmilləşdirilməsi və maliyyə xidmətlərinə dair elmi tədqiqatların aparılması məqsədilə Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Bank Tədris Mərkəzi arasında Əməkdaşlıq Sazişinin daha 5 il müddətinə uzadılmasını barədə müraciətə baxılmış və məqsədemüvafiq hesab edilmişdir.

4. Beynəlxalq təcrübənin öyrənilməsi sahəsində

1. 9-11 sentyabr 2015-ci il tarixlərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə əməkdaşlığı çərçivəsində “Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu” keçirilmişdir. Forumun birinci və üçüncü günləri Bakıda, ikinci günü isə Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzində təşkil edilmişdir. Forumda Azərbaycan daxil olmaqla 26 ölkənin 50-yə yaxın nümayəndəsi iştirak etmişdir.



Forumda təlim sahəsində ölkələrin ən son yenilikləri təqdim edilmiş, təlimdə innovativ alətlərdən istifadənin öyrənilməsi beynəlxalq bilik və təcrübə mübadiləsi baxımından

səmərəli olmuşdur. Azərbaycanda vergi mədəniyyətinin yüksəldilməsi, xüsusən orta məktəb şagirdləri arasında vergi biliklərinin formalaşdırılması istiqamətində nazirlik tərəfindən nəşr olunan kitablar, eləcə də uşaqlar üçün yaradılmış internet səhifəsi iştirakçıların marağına səbəb olmuşdur. Həmçinin forumda nazirliyin İnsan resursları idarəsi tərəfindən Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının



inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinning layihəsi barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

Forum çərçivəsində Avstriya və İtaliya vergi administrasiyaları ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında təlim və tədris sahəsində əməkdaşlıq barədə müqavilələrin bağlanması müzakirə edilmişdir. Həmçinin nəzərdə tutulan Regional Təlim və Tədqiqat Mərkəzinin yaradılması üçün Tədris Mərkəzinin hər cür imkanlara malik olduğu vurğulanmışdır.

2. “İnsan resurslarının inkişafı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” Tvinning Layihəsi çərçivəsində 3–10 oktyabr 2015-ci il tarixlərdə Tədris Mərkəzinin əməkdaşları Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndə heyətinin tərkibində Fransa Respublikasının Dövlət Baş Maliyyə Direktorluğunun (DBMD) dəvəti ilə Fransanın Paris şəhərinə səfər etmişlər.

Səfərin məqsədi insan resurslarının idarə edilməsi, eləcə də insan resurslarının inkişafı üçün təlim və tədris proseslərinin təşkil sahələrində təcrübə mübadiləsinin aparılması olmuşdur. Səfər ərzində insan resurslarının inkişafı və təlim proseslərinə dair 11 təqdimat təşkil edilmiş və 2 Təlim Məktəbi ilə tanışlıq həyata keçirilmişdir.

3. “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinning layihəsi çərçivəsində Vergilər Nazirliyinin Tədris Mərkəzində 2-4 noyabr və 5-6 noyabr 2015-ci il tarixlərdə “Heyətin idarə edilməsi” mövzusunda təlim keçirilmişdir. Vergilər Nazirliyinin orta menecerləri üçün təşkil edilən və 3 gün davam etmiş bu təlimin əsas məqsədi əməkdaşların idarəetmə sahəsində peşəkarlığının artırılmasından ibarət olmuşdur. Təlimdə “Liderlik və qərarvermə”, “Komanda işi: yüksək səmərə və məhsuldar komanda”, “Vaxtın idarə edilməsi” və digər mövzular üzrə beynəlxalq təcrübədən məlum olan ən müasir bilikləri təqdim olunmuşdur. İspaniyanın idarəetmə sahəsində tanınmış mütəxəssisləri təlimin əsas aparıcıları olmuşlar.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi çərçivəsində yüksək vəzifəli dövlət qulluqçularının liderlik bacarıqlarının artırılması üçün 2015-ci il noyabrın 30-dan dekabrın 2-dək Vergilər Nazirliyinin Tədris Mərkəzində “Yüksək vəzifəli dövlət qulluqçuları üçün Liderlik Proqramı” çərçivəsində təlimlər keçirilmişdir.

Liderlik Proqramı ilkin olaraq pilot layihə şəklində Litva Dövlət İdarəçilik İnstitutu (LIVADIS) tərəfindən hazırlanmış və yüksək peşəkarlıq səviyyəsinə malik olan beynəlxalq ekspertlər tərəfindən həyata keçirilmişdir. Liderlik proqramı mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin və onların müavinlərinin, dövlət orqanlarının aparat rəhbərlərinin və onların müavinlərinin, 2-ci kateqoriya dövlət orqanlarının aparatlarında şöbə müdirlərinin və yerli icra hakimiyyəti orqanlarının başçılarının müavinlərinin iştirakı ilə həyata keçirilmişdir.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə BMT İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilən “Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” Layihəsi çərçivəsində təlim sahəsində keyfiyyətin idarə edilməsi sistemləri üzrə 2015-ci il 3-4 dekabr tarixlərdə keçirilmiş təlimdə Tədris Mərkəzinin əməkdaşı iştirak etmişlər.

Təlimdə təlimlərin təşkili və keçirilməsi sahəsində fəaliyyət göstərən qurumlarda keyfiyyət idarəetmə prinsipləri, bu sahədə yanaşmalar, beynəlxalq keyfiyyət sistemləri, bu sahədə xüsusi standartlar və təlim mərkəzlərinin idarə edilməsi ilə bağlı mövzular müzakirə edilmişdir.

Təlimdə dövlət orqanlarının təlim sahəsində ixtisaslaşmış qurumlarının, təlim-tədris mərkəzlərinin və dövlət qulluqçularının təhsili ilə məşğul olan təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.

5. Elmi-tədqiqat sahəsində

Azərbaycan Respublikasının vergilər nazirinin 3 iyun 2015-ci il tarixli 1517040100776700 nömrəli əmri ilə Vergilər Nazirliyinin Tədris Mərkəzində “Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, ali təhsil və elm müəssisələrinin rəhbərləri, tanınmış elm adamları və mütəxəssisləri, Vergilər Nazirliyi yanında Tədris-



metodiki Şuranın üzvləri, Vergilər Nazirliyinin və Tədris Mərkəzinin əməkdaşları, sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı etmişlər.

Vergilər Nazirliyinin Tədris Mərkəzi vergi sisteminin və vergi siyasətinin təkmilləşdirilməsi istiqamətində elmi tədqiqatların aparılması üzrə təşkilati, nəzəri və praktiki tədbirləri həyata keçirmişdir.



Hər il Mərkəzin Elmi Şurası tərəfindən təsdiq edilmiş konkret mövzular üzrə elmi-tədqiqat işlərini yerinə yetirilmişdir.

2015-ci ildə təsdiq olunmuş illik plana uyğun olaraq elmi-tədqiqat sahəsində aşağıdakı işlər görülmüşdür:

- "Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu" mövzusunda elmi-tədqiqat işi yerinə yetirilmiş, mövzunun nəzəri və praktiki aspektləri, vergi siyasətinin iqtisadi inkişafa təsiri mexanizmləri təhlil edilmiş və bu sahədə beynəlxalq təcrübə öyrənilmişdir. Eyni zamanda, mövzunun işlənməsi prosesində vergi güzəştləri və azadolmaların tətbiqi ilə bağlı araşdırmalar aparılmış, ingilis və rus dillərində "Beynəlxalq vergi-maliyyə terminləri" üzrə izahlı lüğət hazırlanmış və Tədris Mərkəzinin rəsmi saytında yerləşdirilmişdir;

- Tədris Mərkəzində aparılan dərslərin video çəkilişləri və müxtəlif təyinatlı tədris-metodiki vasitələr və digər sənədlər mütəmadi olaraq Vergilər Nazirliyinin e-kitabxanasına daxil edilmiş və onun monitorinqi həyata keçirilmişdir;

- Vergi Muzeyinin təşkili və eksponentlərin hazırlanması ilə əlaqədar müxtəlif tarixi dövrləri əhatə edən mövzuların ingilis və Azərbaycan dillərində interaktiv "html" səhifələri yaradılmışdır;

- 2015-ci ildə Tədris Mərkəzində "Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu" mövzusunda keçirilən elmi-praktiki konfransın materialları hazırlanmışdır;

- Ölkə üzrə sosial-iqtisadi bərabərsizliyin əsas göstəricisi olan Cini əmsalı hesablanmış və onun dinamikası təhlil edilmişdir;

- "Demoqrafik inkişafın vergi siyasətinə təsiri" üzrə seminarlar təşkil edilmiş və nəticələr Tədris Mərkəzinin internet saytında yerləşdirilmişdir.

6. Maliyyə-təsərrüfat sahəsində

Vergilər Nazirliyinin Tədris Mərkəzinin 2015-ci il üzrə dövlət büdcəsində saxlanılması xərcləri smetası layihəsinin tərtib edilməsi və həmin layihənin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi üçün Vergilər Nazirliyinə təqdim edilməsi və müdafiəsi təmin edilmişdir.

Ştat cədvəllərinin tərtib olunmasına dair təkliflər hazırlanmış, Mərkəzin saxlanılmasına dair xərc smetasının ştat cədvəlinə müvafiq təsdiq olunması təmin edilmişdir. Aylıq əmək haqqının ştat cədvəlinə, əlavə ödənişlərin isə xərc smetasına uyğun olaraq istifadəsi təşkil olunmuşdur. Mərkəzin saxlanılmasına dair smeta xərclərinin



icrasına və büdcədən kənar fondun vəsaitlərindən istifadə edilməsinə dair hesabatların, habelə statistik hesabatların tərtib edilməsi, Vergilər Nazirliyinə və aidiyyəti üzrə digər orqanlara təqdim olunması işləri vaxtlı-vaxtında icra edilmişdir.

Təsərrüfat və təchizat işləri, servis xidmətləri üzrə müvafiq idarə, müəssisə və təşkilatlarla müqavilələr bağlanmış, bu müqavilələr üzrə şərtlərin, öhdəliklərin icraçı təşkilatlar tərəfindən keyfiyyətlə yerinə yetirilməsinə nəzarət təmin olunmuş, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin qəbul edilməsi, ödənişlərin vaxtında həyata keçirilməsi üçün lazımi işlər yerinə yetirilmişdir.

Mərkəzin zəruri avadanlıq və xidmətlərlə tələbata uyğun təmin edilməsi məqsədilə müxtəlif xərc maddələri üzrə kotirovka sorğuları aparılmış və icrası təmin edilmişdir.

Tədris Mərkəzinin 2016-cı il üzrə dövlət büdcəsində saxlanılması xərcləri smetası layihəsi tərtib edilmiş və layihə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi üçün Vergilər Nazirliyinə təqdim edilmişdir.

Tədris Mərkəzinin balansında olan əsas vəsaitlərin, material qiymətlilərin inventarizasiyası aparılmış və nəticəsi üzrə tərtib olunmuş aktlar aidiyyəti üzrə Vergilər Nazirliyinə təqdim olunmuşdur.

Mərkəzin inzibati binasında aparılan tikinti və rekonstruksiya işləri yekunlaşdıqdan sonra infrastruktur tam bərpa edilmiş, yeni tikilmiş mansard tipli mərtəbələrdə təyinata uyğun müvafiq şərait yaradılmışdır. İnzibati binanın və digər tikililərin mühafizəsinə, yanğın təhlükəsizliyi texnikasının tələblərinə uyğun müvafiq qaydalara, inzibati binanın və digər tikililərin təmizliyinə, elektrik enerjisindən, qazdan və içməli sudan istifadə zamanı qənaət rejiminə ciddi riayət olunmasına nəzarət və əməl edilmişdir.

* * *